


## Təsviri sənətdə uşaq obrazları

Uşaq mövzusu Sənətin ayrılmaz hissəsidir. Uşaqların bənzərsiz aləmi sənətkarların daim diqqət mərkəzində olub. Bəziləri uşaqlıq xatirələrini kətəna köçürüb, digərləri oğul və qızları, nəveləri, ya da sadəcə təxəyyüllərində canlanan körpəleri müxtəlif süjetlərin baş qəhrəmanına çeviriblər. Uşaqlar bu yaradıcı insanlara əbədi gözəllik və ilham mənbəyi kimi xidmət ediblər. Bu mövzuda əsərlərin ən vacib tərəfi odur ki, izləyicini həyatın en qayğısız, ən gözel çağlarına qaytarır, düşündürür, bəzən, hətta nostalji hissələr oyadaraq, ötən uşaqlıq illəri üçün darıxdırır.

Tarixə nəzər salsaq, deya bilarık ki, qərbədə orta əsrlərin uşaq obrazları kilsələrin sisfərişi esasında yaradılmışdır. Bu təsvirlər yalnız Müqəddəs İsanın və Bibliya süjetlərindən götürülmüş uşaq rəsmləri ilə məhdudlaşdırılmışdı. Həmin uşaq obrazları dövrün qanunlarına uyğun olaraq öz cizgilərini itirmişdilər; Tanrı oğlu artıq doğularkən ideal bədənə sahib idi və balaca uşaq deyil, "kiçik adam" kimi təqdim olunurdu. Beləliklə, bu obrazlar uşaq gözəlliyyinin simvolu deyildi, sadəcə, dinə xidmət edən təsvirlər sayılırdı.

Lakin İntibah dövrüne aid təsvirləri xatırlasaq, görərik ki, süjet xətti dini xarakter daşısa da, Orta əsrlərin qaba simali uşaq təsvirlərindən fərqli olaraq, bu dövrdə cizgiləri yumşaldılan uşaqların simasına mülayim görkəmin verilməsi müşahidə olunur. Bəzən İsanın təsvirlərində müqəddəsliyini nümayiş etdirmek üçün başı üzərində nur saçan - halə təsvir olunurdu. Bu xüsusiyyətləri İntibahın dahi rəssami Leonardo da Vinçinin Məryəm ananın qucağında İsa Məsihin obrazı təsvir olunmuş "Madonna Benua", "Madonna Litta" əsərlərində izləyə bilirik. Yüksək İntibahın nümayəndəsi İtalyan rəngkar Veçellio Tisian yaratdığı obrazların dəqiq xarakterini verə bilməkdə çox mahir idi. Ona portret işləməsi üçün müxtəlif zümrələrdən sisfərişlər olunurdu. Belələrindən biri, uşaq portreti "Qız it ilə" əsəridir. Həyat dolu uşaqın simasında saflıq və gözəlliklə bərabər, təmkin, sevinc, çohrosində hissələrinin parlaqlığı aydın sezilir. Ümumiyyətlə, bu detallar Tisianın portretlərinin böyük eksəriyyətinə xasdır və rəssamin möhürünen çevrilib. Təbiət qoynunda qucağında iti ilə oturmuş qız varlı ailənin övladıdır. Sənətkar təbiət mənzərəsi ilə müqayisədə balaca qızın za-




hirini daha qabarıq və işiqli təqdim etməyə üstünlük verib. Bu yolla rəssam uşaqlara olan sevgisini, onların təbiətinə bələd olmasına önə çəkib.

Bu dövrə aid uşaq portretləri adətən tənimsiz ailələrin, kral nəslindən olanların, və ya rəssamların öz yaxınlarının portretlərindən ibarət idi. Həmin sənət nümunələri həmçinin, ayrı-ayrı dövrlərin dəbini, geyim mədəniyyətini öyrənmək baxımından da nadir incilərdən hesab olunurlar.

XVII əsrde İspaniyada saray portret rəngkarlığının inkişafı Diego Velaskesin yaradıcılığı ilə bağlıdır. Onun bədii ırsında uşaq obrazları üstünlük təşkil edir. Belə ki, ömrünü sarayda keçirən rəssam kralın övladlarının necə boy-a-başa çatdıqlarına şahid olub, onların portretlərini kətana köçürüb.

Rəsmi portret onənəsinə uyğun olaraq rəngkar, uşaq obrazlarını soyuq və təmkinli, öz əsilzadəliyini dərk etmiş, sarayın ciddi etik davranış qanunlarına uyğun təbiyyə alan şəxsiyyət kimi təsvir etməli idi. Velaskes də, "İnfanta Margarita"nın obrazını kral etiketinin ciddi qaydalarına riayət etməyə öyrəmiş əsl xanım kimi təsvir edib. Lakin ümumi ab-hava nə qədər sərt olsa da, rəssam balaca modelin ciyinən tökülmüş qızılı dalgalı saçları, yumşaq üz cizgiləri ilə ciddi görünüşə bu yolla hərarət və incilik qatı bilmışdı.

Kral IV Flippin ailəsinin təsvir olunduğu "Meninilər" əsərində baş qəhrəman, kralın beş yaşı qızı, sarışın gözəl Marqarita Terezadır. Velaskes bu balaca qızçıgazın sımasında parlaq gölöcək, zənginlik və ailə xoşbəxtliyi atmosferi yaratmışdı. Maraqlı məqam onunla bağlıdır ki, bu əsərdə kral





ailəsinin üzvləri ilə bərabər, rəssam öz portretini də çəkib. Sonetşünaslar müəyyən ediblər ki, bu ecazkar çoxfiqurlu kompozisiyaya malik əsəri Velaskes, güzgüdən baxaraq rəsmə köçürüb. Bu səpkili əsərlər həkim zümrənin nümayəndələrinin simalarına bələd ola bilmək baxımından böyük tarixi əhəmiyyət daşıyır.

XVIII əsrin tanınmış ingilis rəssamı Tomas Qeynsboro da uşaq portretləri ilə məşhurdur. "Mavi geyimli oğlan" əsərində rəssam tacir tanışının oğlu

Conatan Battlin portretini yaradıb. Görkəmli rəssam əsərdə uşaq obrazı ilə təbiəti eyni anda təsvir edərək, mənzərə janrı ilə portret janrı bir arada götirmiş olur. Oğlan uşaqının özünənamı iti baxışlarından, serbest duruşundan sezilir. Arxada görünən əsrarəngiz təbiət sanki bu oğlanın möğrurluğu qarşısında kiçilib. Görünür, rəssam bu üsuldan balaca oğlanın obrazını qabartmaqdan ötrü istifadə edib. Yəni burada təbiət mənzərəsi arxa planda, sadə fon rolunu oynamadıqdan başqa bir əhəmiyyət daşıdır.

Rus rəngkarlığında K.P.Bryullov, V.A.Serov, V.Q.Perov, V.A.Tropinin, F.P.Reşetnikov, İ.Kramskoy kimi rəssamların əsərlərində orijinal uşaq obrazları xüsusi həssaslıqla təsvir olunub.

Vasili Tropinin (1776-1857) əsərləri arasında uşaqları eks etdirən çoxlu rəsmlər görmək olar. Onlardan rəssamın 1818-ci ildə, oğlu Arsenin doqquz yaşı olunda çəkdiyi portret xüsusi yer tutur. Əsərdə harmoniya ve qeyri-adı herarət, ata nəvazlığı ve oğlunun daxili dünyasını çatdırmaq istəyi duylular. Arsenin üzü otağa işıq saçan günəşin şüaları ilə işıqlandırılır, saçının qırımları bir az dağlıq, baxışları düşüncəli ve ciddidir. İfadəli gözlər naməlum istiqamətə yönəlib, görünür, sevimli məşguliyyətdindən yayınıb atasına onun portretini yaratmaqdə kömək edərək, tərəpənmir.


Rus rəssamı Valentin Serovun "Qız şaftalı ile" və yaxud "V.M.-nin portreti" adlı əsərində cəzibədar yeniyetmənin obrazı çoxlarına uşaqlıqdan tanışdır. Çünkü bir vaxtlar təsviri sənət dərslərində rəsm əsərinin yaranma tarixində dənisiyldi. Model o vaxt Moskva yaxınlığında Abramtsovoda rəssamı ziyarət edən xeyriyyəçi Savva Mamontovun qızı idi. Uzun müddət

masa arkasında əyleşən bu gəncin qalxıb uşaqlara qoşulmaq isteyini onun səbəbsiz baxışlarından duymaq olur. Lakin Serov boyaların köməyi ilə kiçik modelinə xas olan optimist həyatsevərliyi çatdırmağı bacardı. Sənət tarixində Veročka Mamontovanın portretinin qayğısız xoşbəxt gəncliyin simvolu olması qəbul edilir. Illər keçəsə də, əsər öz təraveti, hərareti ve sevinci ilə tamaşaçını heyran etməkdədir.

Evqraf Sorokinin "İspan qız" əsərində təxminən on yaşlı dilənci qız obrazını yaradıb. İsti tonların hökm sürdüyü tablonun arxa planında ağ daşdan tikilmiş zəngin ispan memarlığını görürük. İnsanların heç nəyə ehtiyacı olmadığı bir rayonun ön planında başqa bir dünyaya qarşımıza çıxır. Bu, achiq keçirən, səliqeli geyimli utancaq dilənci qızın dünyasıdır. Başqasının paltarını geyinən uşaq, ona böyük olan köyneyin əynindən düşməməsi üçün əli ilə yaxasından yapışır. Bu ürekağrıdıcı səhnənin əsas məzmunu varlı və kasib təbəqələrin müqayisəsinə yönəlib və bu vəziyyətdən əziyyət çəkən uşaqların çətinliyini üzə çıxarmaq məqsədi daşıyır. Qızın gözlerinə baxsanız, o iri qəhvəyi gözlərdə əsl ağrı və iztirab göre bilersiniz. Ciyinlərinə düşən bütün çətinliklərə cəsarətə dözür və yaxşı bılır ki, dilənə bilməsə, yeməyə heç na tapmayıacaq. Qapıdan zərif bir əl ona sədəqə uzadır. Rəssam elini dərin utanc hissi ilə uzadan bu balacanın daxili sarsıntısim onun narahat simasında eks etdirib. Sorokin dünyayı yenice qavrayan belə azyaşlıların acınacaqlı həlini göstərməklə sanki bütün dünyaya qlobal problemi car çəkmək istəyib.

XIX əsrde rus təsviri sənətində portretləri ilə məşhur olar İgor Kramskoyun yaradıcılığı uşaq obrazlarından da yan ötmür. O, uşaq portretlərini realistik ənənələrinin təsiri altında çəkib. Öz oğlu Sergey Kramskoyun portretində rəssamın uşaq obrazlarına yanaşmasının ümumiləşdirilmiş çizgilərini izləmek olar.

Coxlarına məlum olan "Yenə iki" rəsm əsəri rus



ressamı Fyodr Reşetnikov tərəfindən çəkilib. Əsərin maraqlı tarixçisi var. Təsviri yaratmamışdan önce məktəbdə uğur qazanan uşaq obrazı yaratmaq istəyən rəssam ilk öncə dörsəldə oturur. Rəssama müşahidələrdən aydın olur ki, düzgün cavablar verib, yüksək qiymət alanlar təbii qarşılıanır, əksinə, səhv cavablari ilə uğursuzluğa düşər olanların isə utancları, yoldaşlarının empatiyası, müəllimlərinin qınağı daha ifadəlidir və mərağa səbəb olur. Əsər üzərində işləmək üçün rəssam baş qəhrəmanı kimi qonşusunun oğlunu seçir. Reşetnikov əvvəlcə məktəbdə olan prosesi kətənə köçürsə də, sonradan iki alan şagirdin sınıf yoldaşlarını və müəllimini onun ailə üzvləri, doğmaları ilə əvəz edir.

Tam sükutun hökm sürdürüyü otaqda, məyus və hiddətli baxışlar dərslərindən yene də iki alan cəlganla tuşlanıb. O isə utancından qızarmış, kədərlili baxışlarını yerə dikrək, daxilən düşüncələrə dəlib. Reşetnikov bu tablodada divardan asılmış, özünün pozitiv süjetli "Məzuniyyətə gəldi" əsərini idə daxil etməklə tablo içinde tablo yaratmış olur.

XX əsrin əvvəllerində Fransada İmpressionizm adlanan cərəyan meydana gəldi. Bu üslubda fəaliyyət göstərən rəssamlar real dünyani ən təbii, canlı şəkildə, hərəkətliliyini, ani və keçici təessüratları çatdırmağa çalışırdılar. Tanınmış rəssam Oqüst Renuar da bu cərəyanın parlaq nümayəndələrindən biri olub. Rəssam gözəl qadınlar, çıçəklər və uşaq portretləri çəkməyi çox sevirdi. Bir çox impressionistlərdən fərqli olaraq insanın individuallığını ən plana çəkir, onları təbiət ilə vəhdətə, başqları ilə ünsiyyətdə və digər təsadüfi həyatı vəziyyətlərde təsvir etməyə üstünlük verirdi. 1880-ci ildə Renuar bankir Kaen d'Anversin qızı İren Kaen d'Anversin portretini çəkmək sıfariş olunur. Arxa fonun six yaşlılığı sanki bu gənc qızın üzünün zərifliyini və çıxınlığı üzərində səpələnmiş tünd qırmızı saç-



larını vurgulamağa xidmət edir. İrenin üzünün və gözlerinin ifadəsi bizi qızın daxili narahatlığını, hətta Renuarın yaradıcılığında çox nadir hallarda rast gəlinən kədər hissini çatdırır. İrenin iri yaşıł gözlərindəki düşüncəli baxışları və sakit üz ifadəsi ilə xüsusişlə diqqəti cəlb edir. Rənglərin gözəl harmoniyası, kompozisiyanın aydın qurulması, obrazın psixoloji məzmunu bu portreti Renuarın zəngin yaradıcılıq ırsından fərqləndirir. Renuarın yaradıcılığında yer alan digər uşaq obrazlarına nəzər yetirdikdə, görürük ki, o, öz ənənəsini

pozmur, uşaqları olduğu kimi sevimli, zərif və qayğılı təsvir edir. "Qamçılı uşaq" əsərində Fransa senatının kiçik oğlu Eten Qujonun portreti təsvir olunub. Bu əsərin yeganə figuru balaca oğlan olsa da, süjet həqiqətən də maraqlıdır. Görsən, qamçının bu balacanın elində nə işi var deyə sual yaranır?! O.Renuarın əsərlərində rənglərin ritmik hellində mavi rəngin üstünlüyü müşahidə edilir. Bu əsər təsadüf nəticəsində rus kolleksioneri tərəfindən alınır, həzirdə Dövlət Ermitaj muzeyinin kolleksiyasındadır.

Dövlət Ermitaj Muzeyinin kolleksiyasından olan başqa bir uşaq mövzusunda çəkilmiş əsər, fransız post-impressionist rəssam Pol Qoqenin Taiti səfərinə aid olan "İki bacı" tablosudur. Rəsmde iki qız təsvir edilir: ən böyükü, təxminən on yaşında, çəhrayı palтар geyinmiş, sol əlini qırmızı paltar geyinmiş beşaltı yaşlı kiçik bacısının ciyinə qoyub. Rəssamların ezamiyyəti adətən məhsuldar keçir, getdikləri ölkələrdə maraqlarına səbəb olan nə varsə cızma-qara edib ölkəyə qayıtdıqdan sonra da bu əsərləri kətənə köçürən rəssamlar az olmur. Pol Qoqen Taitiden olan bu balaca sadə qızların simalarını əbədiyədirib və öz fırçası ilə onların portretini dünya şöhrəti əsərə çevirir. Əsər müxtəlif ölkələrdə bir neçə dəfə aukcionlarda satılıb və yalnız 1945-ci ildə Holsdorfun sovet orduşu tərəfindən işğalından sonra Almaniyadan Ermitaj muzeyinə göndərilib.

Kubizm cərəyanının banisi, yaradıcılığı bir neçə mərhələdən keçən ispan və fransız əsilli rəssam Pablo Pikasso uşaq təsvirləri ilə də maşhurdur. Bacisinin uşaq yaşlarında vəfatı, dostunun da qəfil ölümü onu çox təsirləndirir. Pikasso əsərlərində soyuq çalarlarla, qəmli mövzulara kecid edir. Buna görə də sənətkarın bu ərefəni əhatə edən yaradıcılığı mavi dövr adlanır. Ən erkən rəsmlərindən sayılan "Göyərçin ilə uşaq" əsəri də onun yaradıcılığının mavi mərhələsinə aiddir. Göyərçini böyük məhəbbətlə sinəsinə sıxan, bu balaca qızçıqaz məsum baxışları ilə uşaq zərifliyinin

simvolu kimi çıxış edir. Əyninə ağ don geyindiren rəssam onu balaca aciz göyərçinlə eyniləşdirir. Çox güman, bu naməlum qız uşağı rəssamin kiçik yaşlarında xəstelikdən vefat edən bacısı Konçitadır. Bacısı vəfat edən zaman rəssam böyük sarsıntı keçirmişdi, odur ki, əsərin yaranmasında rəssamin uşaqlıq xatirələri böyük rol oynayib.

Pikassonun kədərləri süjet əsasında yaradılmış əsərləri sırasında "It ile oğlan" əsərinin də adını çəkə bilirik. Uşaq melanxoliyası və kədər bürünməs lirk dünənə rəssami daima düşündürüb. Yoxsulluğun, bəzən də achiğın sixıntılarıyla yüklenən uşaqlar hayatın acı tərəfini çox erkən dadmış olurlar. Küçənin ortasında dayanan, hara gedəcəyini bilməyen bu ac, kimsəsiz uşaq və itin yanaşı təsviri ilə o, bəşəriyyətə bütün çətinliklərin arasından sıyrıb çıxara bildiyi mənəvi sevgi, yaxınlıq və yoldaşlıq məqamlarını çatdırır.

Tabloda artıq sentimentallığa yol verilmədən, kəsib bir uşaqın insani keyfiyyətləri göstərilir. Əsərin içəri poeziyası - solğun, pis geyinmiş və zahirən ac uşaq obrazındadır. O, insani keyfiyyətlərini itirmədən, sadəcə olaraq, Allahın ona verdiyi ömrü yaşayır...

Müsəvir rus rəngkarlığında möcüzəvi, parlaq uşaq portretlərinin müəllifi Tatyana Artyomovadır. Bu əsərlər sıradan, adət etdiyimiz zahiri bənzərliyi, daxili aləmin də üzə çıxarılmasına xidmət edən portretlərə bənzəmir. Müsəvir dövrümüzdə kompüter teknikasında fotolardan yaradılan avatarıları, eyni zamanda cizgi filmli obrazlarını xatırladan hiperealist uşaq portretləri rəssamın üslubuna marağa səbəb olur. Onun uşaq obrazları o qədər gözəldirər ki, bu balaca məlekələr sənətkarın işiçək saçırlar. Çöhrələrindəki gülərzülüyüñ, məhribanhığın insana bəxş etdiyi xoş təəssüratlarını sözlə ifadə etmək olmur. Onun "Şlyapalı qız", "Qız portreti", "Balaca qız" əsərlərində sadalanan xüsusiyyətlər öz əksini tapır.

Qalina Strunina isə balacaların nağıl dünyalarını

nümayiş etdirmekdə məharət göstərir. Onun realistiki üslubda işlədiyi "Ana və bala" əsəri kompozisiya həlli baxımından klassik rus rəngkarlığını anımsadır. Şux rəngli, şən əhval-rühəyyəli əsərdə uşağın pişik ilə oynamama sehnəsi gözümüzönündə canlanır. Bu sıltaq qızçıqaz pişiyi arabasına mindirib, özünü isə onun anası zənn edir. Körpələrin layiq olduğu ezləhayat, qayğısız, aqlıq və səfəlatın, müharibənin nə olduğunu bilmədiyi həyatdır, Qalina Struninanın tamaşaçaya göstərmək istədiyi məhz budur...

Çoxəsrlilik tarixa malik Azərbaycan incəsənətində göz bəbəyimiz uşaqlara saysız-hesabsız əsərlər hesr olunub. Elə bir rəssam tapılmaz ki, bu pak varlıqları yaradıcılığında tərənnüm etməsin. Uşaq gözəlliyini teravətli bahara, sənməz günəşə bənzədən Bəhruz Kəngərli, Toğrul Nərimanbəyov, Tahir Salahov, Vüdadi Nərimanbəyov, Vəcihə Səmədova, Güllü Mustafayeva, Sara Manafova, Arif Hüseynov, Bəyim Hacızadə, Rəfiq Mehdiyev, Mikayıll Abdullahov, Mayis Ağabəyov və b. görkəmli rəssamlarımız bu mövzuya döñə-döñə müraciət ediblər. Maraqlısı odur ki, sovet dövrünə xas sosialist realizminin sərt rəng yaxmaları, qalın kontur xətlər, lokal rənglərdən geniş istifadə, uşaq obrazlarında mülayimliyin itməsinə səbəb olub, bu təsvirlərə dekorativ xarakter yükleyib. Rəssamlarımız əsasən uşaqları, iri gözlü, qalın qaslı, incə dodaqlı



təsvir edirdilər. Bəzən onlar Cırdan, Tiq-tiq xanım kimi nağıl qəhrəmanlarını xatırladırı.

Xalq rəssamı Tahir Salahovu sənətsevərlər dünya təsviri sənətinin qızıl fonduna daxil olmuş tematik tabloların, psixoloji portretlərin, lirik mənzərə ve natürmortların müellifi kimi tanıırlar. Bütün bu müsbət meziyyətlər Tahir Salahova ezlə sənətkar şöhrəti bəxş edərək, onu zəmanəmizin görkəmli rəssamlarından biri kimi tanıtdırıb. Tahir Salahovun yaradıcılığı çoxşaxəlidir. Yaradıcılığına həmçinin, uşaq portretləri de daxildir. Buna qızı Aydan Salahovanın portretini misal göstərə bilərik. "Aydanın portreti"ndə diqqətçəkən məqam ondan ibarətdir ki, əsər başdanbaşa ağ rəngə boyanıb. Aydanın iri qara gözlərindəki qayğısız parlılı, uşaq sevincini böyük ustalıqla kətana köçürünen sənətkar, əsərə canlılıq gətirən rəng çalarlarından qətiyyən yararlanmayıaraq, əsasən ağ və tünd rənglərin kombinasiyasından istifadə etməklə kifayətlənib. Bununla belə, o, yalnız yaxşı bələd olduğu qızının xarakterini, onun daxili dünyasını ötürə bilmək üzərində çalıış və daha çox Aydanın gözlərinə verdiyi ifadə ilə əsərin təsir gücünü artırıb. Tahir Salahovun yaradıcılığı her kəsə məlumdur, sərt üslubun yaradıcılığı olsa da, o, uşaq portretində bu üslubda yaratdığı əsərlərdən fərqli olaraq daha yumşaq istiqamət seçir. Bəlkə də, elə bəyaz rəngin üstünlüyü rəssamin sərt çizgiler və qalın kontur xəttlerden imtina etməsinə səbəb olub.

Azərbaycanın ilk qadın rəssamlarından biri olan Güllü Mustafayevanın incəsənətimizdə böyük xidmətləri var. Xalq rəssamının yaradıcılığında uşaq portretləri xüsusi silsilə – "Bizim uşaqlar" silsiləsi təşkil edir. Bu janın ustası uşaq portretlərini də eyni deqiqliklə işleyib və azyaşlıların üzərindəki məsumluğunu, gözlərindəki derin xəyalı düşüncələri tabloya hekk etməyi bacarıb.

Milli rəngkarlıq sənətimizin ən tanınmış nümayəndələrindən biri, öz fitri istədədi sayəsində mədə-



niyyətimizin inkişafına dəyərli töhfələr vermiş görkəmli rəssam Toğrul Nərimanbəyovun da yaradıcılığında yaddaşalan uşaq obrazları vardır. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın əsərləri Şərq əfsanə və nağıllarının motivləri əsasında yaradılıb. "Yatmış uşaq" əsəri də sənətkarın uşaq mövzusunda yaratdığı tematik tablolarındandır. Əsərin qəhrəmanı balaca qızçıqazdır. O, nar ağacının altında şirin yuxuya dalmışdır. Bu əser üçün də Torgul Nərimanbəyo-



vun öz dəsti-xəttinə məxsus kompozisiyanı nar, xal-ça kimi milli ünsürlərlə zənginləşdirmək ənənəsi səciyyəvidir. Şux və əlvan rönglerin bir-birini tama-llaması rəssamin firçasının gücündən xəber verir. Ya-radıcılıq palitrasının rəng əlvanlığı Toğrul Nəriman-bəyova təzad və şərtiliyi, ənənəvilik və müasirlik ki-

mi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şe-kilde əks etdirmek imkanı verib.

Onun "Aysel" adlı portretində sanki Azərbaycan nağıllarından balaca qız boyanır. Bu portretdə də sa-daladığımız sovet dövrünə xas rəngkarlıq metodlarından istifadə etməklə rəssam uşaq cizgilərindən daha çox onun zərif aləmini təcəssüm etdirir.

Günümüzdə uşaq mövzusunda çəkilmiş portretlər-də uşaq gözəlliyi, ülviliyini tərənnüm etməyə üstün-lük verilir. Qerb mədəniyyətinə məxsus ali təbəqələrin uşaqlarını tərənnüm etmək, onların zənginliyini, saray etik qanunlarına xas təkəbbürlüyü nümayiş etdirən portretlərdən fərqli olaraq, bu gün sosial mən-şeyindən asılı olmadan, uşaqlar arasında fərq qoyul-madan çəkilən portretlərə daha çox rast gəlinir. Təbii ki, hər bir dövr öz qanunlarına tabedir. Keçmişin zən-ginliyini diqqətə çatdırın əsərləri də məhz bu qanun-lar ilə bağlı idi. Zaman-zaman bir-birini əvez edən dövrlərde və ayrı-ayrı dövlətlərin mədəniyyətlərində uşaq mövzularına yanaşmalar da özünü fərqli tərəflər-dən göstərirdi. Məsələn, Qərbi Avropa ilə Rus təsvi-ri sənətini müqayisə etsək, klassik rus təsvirlərində uşaqlar şən, həyat dolu, yaxud da müharibənin deh-şətlərindən sarsılmış göstərildiyi halda, Avropada təmtəraqlı, zəngin sosial vəziyyəti göstərən statik du-ruşu ilə uşaqlara xas xüsusiyyətlərini itirmiş obrazları görə bilərik. Müasir dünyamızda isə bu təsvirlər uşaq gözəlliyyini, dostluğunu, sevgisini, onların sevincini, kədərini nümayiş etdirən müxtəlif mövzulu tablolardır.

Uşaqları, onların röngli dünyasını əks etdirən sənət nümunələri haqqında çox danışmaq olar. Nə qədər sə-nət olacaqsa, nə qədər əlinə firça alan yeni nəsillər yetişəcəkse, uşaqlar hər zaman iri planda görünəcək. Çağdaş qarşıq zamanda isə uşaqların məsum dünyasına elə bu cür rəsm əsərləri vasitəsiylə səyahət etmək böyük ehtiyacımızdır.